

"SİRLƏRİN SƏRGÜZƏSTİ" ROMANI: POSTMODERN LABİRİNTDƏ OBRAZ, ZAMAN VƏ MÖVZU PROBLEMİ

Xülasə

Kamal Abdullanın "Sirlərin Sərgüzəsti" əsərində süjet iki parcel xatt üzərində inkişaf edir. Əsəri oxuyarkən bu gün və keçmişin fonunda gələcək dumanlı günlərin. Konkret olaraq əsərin sonunu taxmin etmək mümkün olmur. Bu iş müəllifin uğurə hesab oluna bilər. Roman postmodernizmin xüsusiyyətlərinin özündə öks etdirib. Roman postmodern nəşr texnikasına xas olan iş-içər sütərlər, mövzular, metaaltıkiş, qurğu [fantastika] zənginliyi ilə fərqlənlər.

Ösərin girişilə ilə gedisini oxucunu tənhiy-bilmədiyi, cini zamanında ham da çox yaxşı tanıdığı zamana çəkir. Fəsilər texnikasıyla həlliən romanın hissələri oxucunu məcbur edir ki, mistik təkrarlanmaları, reallinin badii sırküləşiyasından fərqləndirib ayırsın. Bu iş insanı birbərabə düşüməyə sövq edir. Matinlərəsənə olaqə və fantastika rəngrəngliyi, intellektual, informativlik nümunəvi oxucunun qarışış rəskurusunu müəyənəşdirir.

Bilindiyi kimi, "matinlərəsənə olaqə və üstüqəri texnikalarının tez-tez istifadə edildiyi, miasir romanların mübtədaya deyil, öksinə də ifadənin özüni fokuslanan, tarixi gerçəklərə fantastikanı iş-içər verərək tarixdən faydalanan postmodern roman qeyri-adi xərici fantastikasıyla diqqətləri üzərinə əşkənməyi bacarırm.

Açar sözlər: Kamal Abdulla, "Sirlərin Sərgüzəsti", postmodernizm, parcelilik, labrint, müqayisə, roman

Giriş. Postmodern romanda izahedici, məkan və zaman strukturları müasir romana görə maraqlı fərqliliklər göstərir. Postmodern romanın yazarı; cəm nəqlemtən texnikasıyla oxucunu çəşidirken, "hiper məkan" quruluşunun dəyişikliyi və bir yerdə verilmiş fərqli zaman dilimlərinin quruluşuya oxucunu vərdiş etmədiyi bir aləmin içində tek buraxar" [1, s.1]. "Zaman və məkanın kasısiyi belə bir güşədə könlük xoşluğu ilə ömür sərən Həsən müəllim hayatından xeyli razi idi. Burada hər şey onun ürəyincə idi. Arzusunda olduğu təkliyi və qalbində yaşatdığı tənəhlığı o, nahayat ki, möhbət bu kəsişmə nöqtəsində qoşuya bilmüşdi. Bir məsələdən isə onun özünən də xəbəri yox idi. O bilmirdi ki, bu kəsişmə nöqtəsində onun adı Hacı Mir Həsan ağa Səyyahdır. Adı uzun olduğundan və real hayatıda Həsən müəllim ifadəsi o qadim güşədən tərafədakilər üçün anlaşılmaz səsləndiyindən, hamu onu Səyyah çağırırdı. Sadəcə, Səyyah. Müəllifi olduğunu və bütün Şərqdə ona böyük chitiran qazandırmış risalələrdən isə o, adətnən, tam adını ləğirdirdi Hacı Mir Həsan ağa Səyyah" [2, s.10].

Romanada intellektuallıqla səda mösiət həyatı tetət dayanır. Qəribə bir paraleliklə bireddarlarını zədələşmədən inkişaf edir. Coxalar, böyüdücək böyüyür. Və nəhayət, vəhdət təşkil edir.

İki fərqli zaman cini məkanda reallaşır. Postmodern labirintdə obraz, zaman və mövzuproblemi bir-birini izləyir, qovur, itirir və nəhayət tamamlayırlar.

Üstqurğun, "altınlardan sonra postmodern tarifiylə bir çətir altında toplanmağa çalışılan ədəbiyyatın ana fantastika məyilidir. Ədəbiyyatın oyun olaraq görən bir anlayışın mahsuludur; müblədə-objekt, daxili dünya-real hayal, qurğu [uydurma]-gerçeklik ziddliklərinin bir-birinə qarışığı, ya da cini anda yaşıdanğı pluralist və eynivaxtı [simultaneous] bir haqqıqə anlayışını öks etdirir" [3, s.9].

Əsərdə [uydurma]-gerçeklik anlayışı vəhdat təşkil edir. Bir-birinə qarışır. Nadirən ayrılib özünü göstərir. Oxucunu matnə çəkir və oxucumorkazlı davam edir. Beləliklə, postmodernizmin prinsipləri ustalıqla matnə tətbiq olunur.

Qeyd edək ki, "zaman, xüsusilə fantastik quruluşlu ədəbi mötnərlər saat, ay, il, gün kimi təqvim zamanının parçaları olaraq konkret və mücərrəd qəbulun bir parçası ola bilər. Mövsumular da fantastik quruluşun obyekтивliyini göstərən bir haqqıqə parçası ola biləcəyi kimi, alt matnında verilmək istənən romantik atmosferin tamamlayıçı ünsürü ola bilər. Bu səbəbdə mövsumular, bəzən fantastikanın zaman detallarını göstərən, yaxud haqqıqi atmosferi tamamlayan, kosmik mənənətən zamanın keçişini, romanın atmosferini, intellektual, informativlik nümunəvi oxucunun qarışış rəskurusunu müəyənəşdirir.

"Kamal Abdullada fasilərin ardıcılılığı ustacaşasına pozulur. "Payız"ın davamı "Yay", "Qış"ın davamı "Payız" ola bilər. Və ya öksinə. Özü də bu "davam"lar bir dəfə yox, sonsuzluğa qədər davam edə bilər. Bu, müəllifdə roman təfakkürünün hüdudusun və sonsuz olmasına göstərən amillərindəndir" [4, s.12-13].

Fikrimizə, biografik məlumatların ustalıqla sapıldıyi postmodern roman daxili [ruhsal, mənəvî] dünyaya və real hayatı ustalıqla vəhdətindən toxunun.

"Hasan müəllimin kabinetin böyük və işiqli otaqdan ibarət idi. Dörd tərəfdən kitab, jurnal-daşları dolu şüslü və şürasız kitab şəkfləri, divarlardan asılmış kitab dolabları var idi. Bir divara [bu divara Hasan müəllimin yazı masası dırıñmışdı] Orta əsrlərə aid Avropa və Asiya ölkələrinin xəritisi vurulmuşdu" [2, s.26].

Həsən müəllimin kabinetinin təsvirində adama el gəlir ki, Orta əsrlərə aid Avropa və Asiya ölkələrinin xəritisi modern dünyaya ilə orta əsrləri eyni anda özündə ehtiva edir.

Təsvirlərin dolğunluğu bu hissə yaradır ki, sənki əsərdəki kabinet yazınının çox tanıdığı və hər gün nəfəs alıldığı mühütdür. Romanı oxuyan hər kəs əsərdə Kamal Abdullanı axtarır.

Bioqrafiq məlumatları seçilən roman haqqda Isa Həbibbəyli yazar. Kamal Abdulla "Sirlərin sərgüzəsti" romanından Hacı Mir Həsan ağa Səyyahın onun özü olduğunu bildirməklə, bu vaxta qədərki əsərlərdə, dəstana postmodern baxışbağlı şəxslərinin.

türmüsdür. Fikrimə, Kamal Abdullanın tədqiqatçıları onun yaradıcılığını tədqiq edərək, məsələnin bu cəhətinə diqqat yetirməklə məsələlərə yenidən qiymət verməli olacaqlar" [5, s.6].

Yazıcı bir müsahibəsində vurgulayır: "Bütün yazıları da əsliyində müxtəlif personajlar, prototiplərdir. Basat da mənəm, Təpəgöz da... Dədə Qorqud da manam, Şir Şəmsaddin da... Bəzən məni tənqid edirdilər ki, Kamal Abdullanın cəbən obrazı alım kimi danışır. "Unutmağın kimse yox" romanında Bohram kişi uzaq qalaktikalardan, paralel dünyalardan səhbat açır. Bəlli, belədir. Cüntü o da mənəm" [6].

Ədəbiyyatınaslılığı son illarda daxil olan, yeni termin kimi səsləndirilən postmodern romanın asası meyarlarından biri da, keçmişə edilən istinadlar, gəndərişlər, işarələrdir.

Mənbələrdən aydın dir ki, matinlərəsənə və ya intertekstüaliq anlayışını Mixail Baxtin elma gatrib. Matinlərəsənələr, an umumi tərifilə bir mötnin özündən avval yazılılmış matinlərlə olan əlaqə qanununa söyklənir. Matinlərəsənə postmodernizm mötni təhlilətmə üsullarından biri kimi son dərəcə vacibdir.

Bu kontekstdə əsərdə ənənə və postmodern kosmopolitanlıq paralellər inkişaf trayektoriyası cıxır. Odunçu Əhmədin, Təpəgözün, Banuççıqalın Beyrayın siri oxucunu ananınan dərin qatlıcları dərk etməyə çağırır. Postmodern romanla xalqın mənimsədiyi folklor nümunələrinə yer verilir, yaxud dekonstruksiya olunaraq mətnə yerləşdirilir.

"Matinlərəsənələr" anlayışına görə, hər matnın monaşka olaraq qurulur və hər matn digər mötnin transformasiyasıdır.

Kamal Abdulla "Sirlərin sərgüzəsti" romanında "Kitabi-Dədə Qorqud" motivləri əsasında yazılın hissələrdə, dəstana postmodern baxışbağlı şəxslərinin.

Akademik Isa Həbibbəyli qeyd edir: "Sirlərin sərgüzəsti" romanındaki "Kitabi-Dədə Qorqud" motivləri "Gizli Dədə Qorqud" və ya "Kitabi-Dədə Qorqud"un poetikasına giriş" monoqrafiyalarda haqqında bəhs olunan elmi ideyaların yaradıcı şəkildə inkişaf etdirilmiş roman variantıdır. Beyrəklə Banuççıqalın "savaşında" dəstanda olduğu kimi, Basatın deyil, Ba-

nuçıçak xanımın qalib gəlməsi ideyası, yaxud dastandan fərqli olaraq Təpəgözün "yunan adalarından galma" və müəyyən insanı keyfiyyətlərə malik varlıq olması mətləbləri Kamal Abdullanı uzun illar arzında maşğıl edən məsələlər sırasındadır. "Sirlərin sorguçası" romanında hamim masalalardan söz açmaqla o, öz versiyasının müəyyən hayatı əsaslıra malik olduğunu göstərmış, irali sürdüyü mətləbi və ya ideyəni daha da kütləvişdirməyə çalışmışdır" [5, s.6].

"Təpəgözlər oğuz doğuruna uzaq-uzaq el-lərdən golma idilər. Şəcərsi uzaq yunan adalarına gedib çıxırdı" [2, s.99].

Görçəndən da, bu kimi motivlər ədəbiyyatıñasınlar diqqətində olmuşdur.

Antik mənbələrdə Şərqiñ Qorbo mədəni təsiri ilə bağlı kifayat qədər məlumatlar mövcuddur: "Qədim yunan mifologiyasında bəzi yunan təyfalarının və məşhur nəşənlərin mənşəyi qədim Şərqlə bağlıdır. Yunan ədəbiyyatında bir sıra epik motivlər da Şərqlə bağlıdır. Bu baxımdan "Odisseya"da Siklop-Polisem haqqında hekayət maraq doğurur. Təkərgözlü [Təpəgöz] nəhəng varlıqlar haqqında rəvayətlər dünyaya xalqlarının, xüsusilə qədim türklərin şəhəri ədəbiyyatında olan süjetlərdər" [7, s.3-4].

Bu cür süjetlərə bağlı müləhizələrə biz filologiya üzrə fəlsəfə doktoru, dosent Rafiq Bayayevin "Azərbaycan folklorunun regional xüsusiyyətləri" [Naxçıvanın folkloru materialları əsasında] adlı dissertasiyásında da rast gəlirik: "Qırğızlar "təkərgözlü divi" Malgün, yəni Mələk, qauquzlar isə Deneqog adlandırırlar. Yunan, Hind və digər mənbələrdə onunla bağlı maraqlı məlumatlar var. Azərbaycan folklorunda Təpəgözo münasibət dəha maraqlıdır" [8, s.46].

"Köklerini ilkin mifoloji dünyagörüşünə gedib çıxan "Kitabi-Dədə Qorqud" ilə dəfə tadqiqatçı, cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikriñ görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanistanda bir çox analoji süjetlərin yaranmasına [Siklop] təkan vermişdir" [9, s.2].

Doğurdan da dəstən, mif və ənənədən, folklorlərə gələn mətnlər Kamal Abdullanın qələmində transformasiyaya uğrayır. Ortaya çıxan mətnlər bizi var olan, orijinal mətnə tekrar baxmağa, müraciət etməyə sövq edir. Bir növü var

olan tendensiyalarla hesablaşmaz. Öz nəzəri-estetik, bədii, mənşəci principlərini yaradır.

Necə ki, Rosenauya görə, postmodernizm istər siyasi, istər dini, istər içtimai xüsusiyyətlərə əsaslı, bütün qlobal, hər şeyi əhatədici dünyagörüşlərinə meydən oxuyar.

Marksizmi, Xristianlığı, Faşizmi, Stalinizmi, liberal demokratianı, dünayvi humanizmi, feminizmi, İslami və müasir elmi eyniləşdirər və bunların bütün suallarını əvvəldən təxmin edib təyin olunmuş cavablar verən söz markazi, əsri və totalitar izahlar olduqlarını söyləyərək, hamisini əlinin tərsiylə itəlayır və hayatı tamamilə şərh və istiqamətləndirmə iddiasındaki azadlıq, bərabərlik, adəlat, takamül, rəsədizm kimi Aydınlanma və ya Aydınlanma əvvəl idealların hamisini metaizah olduğu və bütünüñ etibarlılığını itiridini irali sürər. Bu mənəda Lyotard, "gəlin bütünlüyü qarşı bir döyüş başladaq, gəlin təqdim edilsə bilməyənə şahidlilik edək, fərqlilikləri təsirli edək deməkdər.

Tarixdən, ənənədən yararlanan postmodern roman var olan gerçekliyin həqiqət qatmaz, yeni bir qurğu, fantastik dünya yaradır, baxıbucağı formalasdır, medalın görünümən üzünü gün işığına tutar və oxucunu bəyənni qarışdır. İki yol ayrıncıda buraxar. Və yazar arxasını dönüb güləşər oxucudan uzaqlaşar. Oxucu postmodern labritində mətnlər təkbətək qalar.

Kamal Abdulla yaradıcılığı bu kontekstdə uğurlu eksperiment və naliyyətdir.

Qeyd edək ki, doğurulan da, "hər mətn əsərlər özəbsinə mövcud deyil, əksinə başqa kodlar və mətnlərin içindədir" [10, s.208].

Daha sada şəkildə ifadə etsək, intertekstallıq, mətn, mətni oxumaq müstəqil və hər şeyin mətnin öz içində olduğunu inanın bir sistem deyil, başqa mətnlər və başqa oxunuşlar da var deməkdir. Və əslindən hər bir mətn digər mətnlərlə əlaqəsində mövcuddur.

Bu baxımdan mülliif vahid xətdə multisiyət qurub. Bu süjet bölgündükcə-bölnür. Durmadan davam edir. Və sənki bu süjetin əvvəli, sonu yoxdur. Bu süjet labirintin özüdür. Bu labrint dairəvidir. Çıxmaz sokaqdır.

Hətta fəsillərin döngüsü belə dairəvidir.

Umberto Eco kimi intellektual mətnlər yaradan və tarixi, folkloru, dili yaxşı bilən Kamal Abdulla ırsı heyətəmiz bir elmi eksperimentləri və elmi-bədii intellektuallığı özündə cəhət edir.

Bilindiyi kimi, "intellektual anlayışı ilk olaraq XIX əsrin sonlarında Fransada Emile Zola'nın Dreyfus hadisəsi sonrası yazdığı "Günahlandırmır" məqaləsi ilə siyasi ədəbiyyataya daxil oldu. O dövrə Zola, Yəhudi məşşəli Fransız zabit Alfred Dreyfusun casusluqla günahlandırılmışına ilk işsən edən yazar olmuşdu.

Arddından bir çox yazar və elm adamı da Dreyfus dəstəkləyən məlumatı imzaladılar. Sağlı mətbuat isə bu məlumatı "intellektuallar məlumatı" olaraq adlandıraq təqnid etdi" [11, s.236]. Başlangıçda mənfi çalardır təqdim olunan bu qavram sonraları hörmət duyulan çərçivəyə əsaslandırıldı. Və dahan sonra postmodernizm də intellektuallığın forması dəyişdi. Və postmodern intellektuallar ortaya çıxdı. Modernizm intellektuallığı ilə, postmodernizm də intellektuallıq fərqlidir. Aydınlanma və modernizm əleyhdər postmodern intellektual hücumlar XX əsrin ortalarından etibarən yüksəlişə keçmiş [12, s.222] və intellektuallığa yeni ölçü qazandırılmışdır.

Yuxarıda qeyd etdiyimiz kimi, postmodernizmin ən əhəmiyyətli nümunələrini dünya ədəbiyyatına baxış edən Ekonun yaratdığı mətnlər intertekstuallıq baxımdan mərafətdir.

"İntertekstuallıq [intertextuality] tərih və mənə çatılınlıñ en çox hiss etdirən terminlərdən biri olaraq diqqət çəkir. Bütöv bir quruluşa salınması məqsədilə bir adəbi mətnə həm ədəbiyyat sahəsindən, həm də başqa sahələrdən mətn parçalarının daxil edilməsi şəkildə ümumi mənəda izah edilən intertekstuallıq, çərçivəsi, sərhədi tam mənası ilə ortaya qoyulmamış bir metod olaraq qarşımıza çıxır.

"Anlayış, ilək olaraq 1965-ci ildə fransız yazıçı Culiya Kristeva tərəfindən ortaya atılmışdır" [13, s.89].

Fransız yazı elmi və izahının qabaqcıl nümayəndələrindən Gerard Genette, "Palimpsests (Palimpsestuslar)" adlı əsərində "mətnlərarasılıq" mövzusunu "ötəlimatınlıllıq" (trans-textuality) başlığı altında araşdırır və bu tədqiqi-

qatın mərkəzində "irəlimatınlıllıq" (hypertextuality) anlayışını yerləşdirir [14, s.145].

Bələliklə, intertekstuallıq postmodern əsərlərin əsas komponenti kimi ortaya çıxır.

Postmodern mətnlərin bir çoxunda görülen axtarış mövhümü, hadisələrin bir axtarış xətti atrafında baş verənisi, oxucunun də bunun bir parçası halına gotirilməyə çalışılması populardır. Kamal Abdullanın "Yarımçıq Əlyazma" əsərində də bi cini motivlərin parçasına çevrilir. "Yarımçıq əlyazma" romanında da Bəyandır xanın qurdüğü istintaq sonunda hadisələr cərəyan edir. Bu istintaqda da sorğu keçirilir. Günahkar axtarılır. Hər iki əsərdə istintaq quranında masalanı anlaysı, mözgini lap yaxşı bilir, ancaq bu axtarışda möqsəd dorinliklərə getməkdir bəzən bu sübut axtarışına çıxməq onun beynini qarışdırır. Hər iki əsərdə gerçək günahkar mükəmməl şəkildə oxucudan gizlədir. Oxucu da yazaq qosulub günahkarı axtarır. Hər iki əsərdə yazar yenidən matnləşdiriyi tarixinin əsl məhiyyəsinin tədqiqatçısıdır. Eko da Kamal Abdulla da mətnin əslini yaxşı bilir.

Hər iki əsərdə döndə-döndə oxucuya əsərin hansısa əlyazmasından olduğu xatırladılır.

Xüsusilə, keçmiş mövzuya yenidən diqqət çəkmə, metafiction, ikili kodlama, pastis, labrint effekti, açıq mənə [oxucunun istrarla mətnə daxil edilməsi kim N.I.] məsələlər K. Abdullanın yaradıcılığında geniş yer tutur.

"Sirlərin sorguçası"nda pastiştən və parodiyadan istifadə olunub. Bəzən əsəri oxuyarkən elə zənn edirsin ki, "Şehirbazlar dərəsi"ndəsən. Məsolon:

"Görükəmzə təpanın qarşı tərəfindən [yolun o biri tərəfindən] bir dərə açılır. Dərə vadi kimi üzənzidir. Daranın sehri var idi. Darada yaşayınlar var idi. Bunlar schrbaz idilər. Onlar dərəboyu ora-bura səpələnmiş mağaralarda [hüçrlərdə] yaşayırdılar. Doronin adı ətrafa cələbə də yayılmışdı. Sehrbazlar dərəsi" [2, s.123].

Postmodernist izahatda iki növ yanaşma vardır:

Birincisi, "seqmə/elitist" meyildir ki, seqmə oxucu üçün yazılan mətnləri əhatə edir.

İkincisi "siravi" oxucuya xitab edən "popülist" meyildir. İntellektual mətnlər müəlli-

fi kimi Kamal Abdulla üslubunu qavramaq, məninin dörinliyinə nüfuz etmək üçün mütləkil olmaq vacib şartdır.

Sərraf Balaxan qeyd edir ki, Kamal Abdullanın zaman baxımından əvvəlki romanlarında olduğu kimi, bu romanda da hər kəs öz sərrinin qurbanı olur:

- Odunçunu açğılı sirr çəkib öz içində arıdır, odunçunun arvadının sərrinin faş olmasının ruhunun insan cismində yaşamasına son verir.

- Ürəyində yaşıtdığı, kimsəyə etiraf etmədiyi, hər gün azablar içində qırıldıq qəriblik szabi, vətən intizarı və bir dənəsi Poseydonun ona baxış etdiyi tək gözünün stədən olması sərrini qulluqçuların bilmişsi Təpəgözü qurbanə çevirir va s. [15, s.21].

"Bir çox bədii əsrlərdə diqqət nə olursun, gəlib hansısa sərrin üzərinə yönəlir, bu sərr - düyüin, sanki qohrəmanın, personajın mübhəm bir cəhətinin, onun üçün an dəyərləri olan bir nasnəni gizlədib saxlayır. Bu sərr bəzən personaj üzərinə yox, hansısa aşya - detal üzərinə də yüklənir, dövr və narrativin tipindən asılı olaraq mülliəf bunun açıqına ya diqqət yetirir, ya da bunu oxucunu xitəxirinə lapsırır, ikinicə halda həmin sərr bütün əsər məkanında karusel kimi sırları [yaxud belə bir effekt yaradır], bədii mənlin bər sərədən və motivlərinə toxunur, bəzəi nasnoların altında yaraların qaysaq bağlaşması bilinir, yəni üzə çıxır. Birinci haldə isə bədii mənlin funksionallığı sayısında adıkeçən sərr narrativin özyəinə cəvərilir" [16].

Coxluqluğun anlayışı, bir adəbi məninin digərindən müstaqil olmadığı fikiri, özündən əvvəlki dövrlərin estetik dəyərlərini lağ edərkən [parodi] yuxarı arzusu, roman üstqrurğu bir oyun olaraq görmək yanaşması, postmodernist yazarı montaj və kollaj üsullarına sövq edən səbəblər olaraq sıralana bilər [7, s.21].

İntelaktiv postmodern romanların əksəriyyətində gözləmlədiyimiz olyazma, risalo, sirlə mənli mövzusunu burada da var:

"Hacı Mir Həsən ağa Səyyah yenice yazıma başladığı risalənin başlangıcını bu cür yazdı və qələmi qarşısındaki mızın üstündə qəlmədən qoydu. Bir xeyli bu yazdırını kənar-

dan seyr eləməkla məşğul oldu. Bir az sağa bəşini əyib baxdı, bir az sola əyib baxdı" [2, s.21].

Xaxud: "Uca olan Allah mənim könlümə ilham verdi və mən bı risaləni yazmağa havolandım. İndiyən qədar sirlərin sərgüzəsti deyərən bir şəxşə məxsus sərrin nə cür başlandıığını, nə cür var olduğunu düşünləblər. Çünkü sərr də adam kimi doğulur, yaşayır və yox olur. Amma belə olarkən adamdakı kimi sərrin ruhu da onun cismili olqasını ölümündən sonra birdəfəlik kasılmadır. Halbuki, sərrin ruhu ölümündən sonra da öz yaşamığını davam edir. Bəs əgor belə isə sərrin rubunun sərgüzəsti sərrin ölümündən sonra nə cü bas verir?" [2, s.21]?

Qeyd edim ki, "Uca olan Allah mənim könlümə ilham verdi" ifadəsi dahi əsərvüvə usadlılarına xas olan bir ifadədə kimi dini mənşələrə də, yer alır.

Nemətullah Naxçıvanının digər təfsirlərə müraciət etmədən yazdığı "Quran-Karim" in elmi-nəzəri şərhi olan "Əl-Fəvatih-ül-İlahiyat-Məfətih-ül-Qeybiyyə" ["Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fat-hı"] əsərində belə bir hissə mövcuddur:

"Allah-Taala yadaq və işçəm ki, bu fəqir və vacib olmayan qardaşımız, bu osoru qələmə alarkən, bir sira xülasa və sənədlərə müraciət edərək yazar, Yaradan və yaradılanlardan bəhs edərək səhər vəl yerən saxta soñifordan deyildir. Əsərdə no vərsə, hamısı Allah-Taalanın bəxş edib ortaya çıxardığı dəyərləri izahlaşdır. Bu əsər Quranın kəlmələrini izah edir" [18].

"Sirlərin sərgüzəsti"nda mif və reallıq çülgələşir, hansının mif, hansının gerçek olduğunu müəyyən edə bilmirsən, hatta bir məqamda oxucu özü də yaddasını itirmiş kimi olur. Bu yaddasın itməyi həm da yaddasın qayıtmasıdır, çünkü yazıcının deddiyi kimi, düzənsizliyin özündə də bir düzən var" [6].

Filologiya elmləri doktoru Salidə Şərifsova yazar: "Mifologema – postmodernistlərin əsərlərində postmodernizmən poetik əsası kimi bər sərəcəyyəvi əlamətləri istinad edən əsas detal kimi görürsə də, yalnız detal mifoloji təfakkürün transformasiyasını stimullaşdırın mif-simulyak əmələ götürən istiqamət elementlərinin məcmusu kimi reallığın itməsinə işarə edən postmodern estetik sistemini bir həlqəsidir.

Mifoloji təfakkürün transformasiyasını stimullaşdırın mif-simulyak köhən mifləri solğunlaşdırır. Köhnə miflərin yerini isə müasir versiyalar tutur" [19, s.54].

"Kitab dolablarının arasında isə bir tutuquşu müəvəvsi, sanki bilsərdən gizlədilmişdi. Hər adam onu görə bilməzdi. Müəvəvə o qədar öv orijinalına bənzəyirdi ki, bəzilər [kabinetin yəni girənlər] əvvəl-əvvəl onu haqiqətan canlı olduğunu inanırlardı. Hətta belə bir şəxsiyə gəzirdi ki, [yəna da kabinetə təzə girənlər arasında] Həsən müəllim öz qoriba xəstəliyindən əvvəl [balək də, xəstələndən sonra] bu alabəzəl müəvəvə ilə canlı çuqla danışan kimi danışırımdı. Guya Həsən müəllim soruşurmuş, Tutuquşu da ona cavab vermiş" [2, s.26].

Maya mifologiyasında tutuquşu, Müssolini tutuquşu, Flouberdin tutuquşu, "Tutinama"da tutuquşu kimi məsələlərə diqqət etsək gərək ki, yalnızca Şərqə deyil Qərbdə də, yalnız adamların hayatındə, yaradılığında dardlaşdıqları, sonradan mifləşmiş tutuquşu obrazı mövcuddur.

"Payızı yağışının ruh təmizləyən səsi altında Hacı Mir Həsən ağa Səyyahı yavaş-yavaş huş apardı və o, mürkü vurmağa başladı. Nə zaman yuxuya getdiyindən xəbəri olmadı. Yu-xusundan alabəzək bir tutuquşu gördü" [2, s.97].

Winnicottun qiymətləndirməsi "insan na üçün oynayar" sualının cavabıdır. Oyun başlığına ola bilmə imkanını, başqa bir şüra bürünmə imkanını təmİN etdiyi üçün oynanır və əhəmiyyətlidir. Forrester də oyunun dünyavılıkından, ziddliklərən sıyrılmışın avtomon bir sahədə zamanı taxira salmanın yolu olması sabəbiylə oyunu insanın dünya qarışığıqı qarşısında nə-

fəsnə bildiyi bir dayanacaq olaraq görər [20, s.100].

Kamal Abdulla "Sirlərin sərgüzəsti" romanında bir çox belə dayanacaqlar yaradır. Və əsərdə yaradılan obrazlar fəqli sirlərə bürün. Real hayatı, orta əsrlər folklor, fantastika, magiya bir-biri ilə vahdat təşkil edir.

Postmodenrlər artıq özlərindən əvvəlki manada gerçiyi itirib, gerçəgi oyun, ya da oyuna gerçək qəbul etdiklərindən oynalarıdalarlar.

Romanı oxuyarkən illüziyalar, ilqimlər qoşşığında gerçək iştir. Məkan və zaman qarışır.

Folklor ilə magik realizm arasında da möhkəm bir bağ vardır. Məsələn Srikanth, magik realizm sahəsində qələmə aldığı möqəsalasında, xalq adəbiyyatı tənsürləri və əfsanələri istfadəcən, magik realizmin əhəmiyyətli xüsusiyyətlərindən biri olduğunu vurgular" [21, s.133].

Magik realizmdə hadisələr adı hal kimi təsvir olunur. Sabobsız hadisələr sıralanır. Həç bir sabəb yoxkən qeyri-adı hadisələr baş verir: Əsərdə Həsən müəllimin otaginiqə peydə olan hərflər buna misal ola bilər: "O, kağız qalağının üstündən bir vəroq kağız götürdü, diqqətlə nəzərdən keçirməyə başladı. Onun gözləri qarşısında arəb hərfləri yazılmış yazılar üzə çıxıb görünməyə başladı".

Nəticə. Nəticə olaraq qeyd edək ki, roman postmodernizmən asas xüsusiyyətlərini özündə cəhval edir. Ənənə və postmodernizmə parelilikləri ilə şaxələnən matn postmodern Azərbaycan romanının inkişafı və püxtəloşması aspektindən son dərəcə əhəmiyyətlidir.

ƏDƏBİYYAT

1. G.S.Özot. Postmodern romanada anlatıcı, zaman ve məkan yapısı. International Periodical For the Languages, Literature and History of Turkish or Turkic Volume 7/3, Summer, 2012.
2. K.Abdulla. "Sirlərin sərgüzəsti". Bakı, 2019.
3. H.Öner. Dörtlər roman eksenində edebiyatda dört mevsimin incelenmesi. ulakbilge, 2017, Cilt 5, Sayı 17, Volume 5, Issue 17.
4. Qarşanoglu M. Məhnə tutuquşu deyilmi?! "Ədəbiyyat qəzetisi", 2019, 17 avqust.
5. L.Ə.Hobbiyyəli. Sirlərin sərgüzəştlərindən katarsis/ "Ədəbiyyat qəzetisi", 5 yanvar 2020-ci il
6. [http://525.az/site/index.php?name=xceler&duzelis=0&news_id=135782&fbclid=IwAR3u0Qb6Nqt8QOW0eK6shFF00dcJRC0a8vd_NG7UV-tqZ0eW14dnkC35CGM#/">gsc-tab=0](http://525.az/site/index.php?name=xceler&duzelis=0&news_id=135782&fbclid=IwAR3u0Qb6Nqt8QOW0eK6shFF00dcJRC0a8vd_NG7UV-tqZ0eW14dnkC35CGM#/)
7. C.Q.Nağıyev. Qadim Şərq adəbiyyatı tarixi. Bakı, "Şərq-Qorb", 2004.

8. R.T.Babayev. Azərbaycan folklorunun regional xüsusiyyətləri (Naxçıvan folklor materialları əsasında): filo. üzrə fəlsəfə doktorluq dissertasiyası, Naxçıvan, 2008.
9. H.H.Arası, Ə.M.Dəmirdizadə, M.M.Arif, M.H.Təhmasib. Bəsərat. "Dədə Qorqud" dastanları // "Komunist", 1957, Bakı, mart 26.
10. A.N.Karimova, T.T.Qohşarmanova. Kütləvi medianın semiotik kodları. Bakı Universitetinin Xəbərləri. [Humanitar elmlər seriyası, №1].2015.
11. T.Timur. Habermas Okumak. 3-cü tiraj. Yordam, İstanbul, 2012.
12. R.C.H.Stephen. "Explaining Postmodernism: Skepticism and Socialism from Rousseau to Foucault". Australia and New Zealand edition: Connor Court Publishing, 2019.
13. J.R.Kristeva. Bachtiin, das Wort, der Dialog und der Roman. Übersetzt von Michael Korinman und Heiner Stück. In: Ihwe, Jens [Hrsg.]: Literaturwissenschaft und Linguistik. Ergebnisse und Perspektiven. Band 3: Zur linguistischen Basis der Literaturwissenschaft II. Frankfurt/M. 1972 [Ars poetica 8].
14. G.Allen. Intertextuality. London, Routledge, 2000.
15. S.H.Baluxan. "Şirlerin sənəgüzəsi" haqqda qeydlər. "Ədəbiyyat qəzeti", 2019, 26 oktyabr.
16. <https://edebiyyatqazeti.az/news/cedbi-tenqid/5339-sirlerle-oyun-xayud-nesr-mekanindan-sirlerin-oyunu>
17. Çetinli, 2001, Batı Edebiyatında Edebi Akımlar, Akçagöz Yayınlari, Ankara, 2004.
18. <http://www.serqqapisi.az/index.php/humanitar/m-d-niyv-t/14630-baba-nemactullah-nakhch-vaninin-shah-aseseri>
19. Ş.S.Şərifova. Çağdaş Azərbaycan postmodern romanı. Bakı, "Elm və İlahsil", 2015.
20. J.V.Forrester. Hakikat Oyunları, Çev.Abdullah Yılmaz, İstanbul: Ayrıntı Yay., 1999.
21. M.Blanchot. Öteye AdımYok Ötesi, Çev:N.Başer, İstanbul: Ayrıntı Yayınlari, 2000.

THE NOVEL OF "THE ADVENTURE OF THE MYSTERIES": THE PROBLEM OF CHARACTER, TIME AND SUBJECT IN POSTMODERN LABYRINTH

Summary

In Kamal Abdulla's "The Adventure of Mysteries", the plot develops on two parallel lines. While reading the work, the future looks hazy on the background of the present and the past. It is impossible to predict the end of the work in particular. This can be considered the success of the author. The novel has reflected the features of postmodernism. The novel is characterized by a richness of intertwined plots, themes, meta-submission, device [fiction] which are particular to postmodern prose technique. The introduction and progress of the work takes the reader to an unknown and at the same time well-known time for him very well. Parts of the novel, divided by chapter techniques, force the reader to distinguish mystical repetitions from the artistic circulation of reality. This makes people think directly. Intertextual communication and the variety of fiction, intelligence and informativeness determine the perception of the exemplary reader.

As is well known, "postmodern novels, in which often use intertextual communication and superstructure techniques, focus on expression rather than on the subject, and benefit from history by combining fiction with historical facts, are able to attract attention with their extraordinary foreign fiction.

Key words: Kamal Abdulla, "The Adventure of Mysteries", postmodernism, parallelism, labyrinth, comparison, novel

РОМАН «ПРИКЛЮЧЕНИЕ ТАЙН»: ПРОБЛЕМА ОБРАЗА, ВРЕМЕНИ И ТЕМЫ В ЛАБИРИНТЕ ПОСТМОДЕРНИЗМА

Резюме

В "Приключении тайн" Камала Абдуллы сюжет развивается на двух параллельных линиях. Читая произведение, на фоне сегодняшнего и прошлого будущее кажется туманным. Точно предсказать конец произведения невозможно. А это можно считать успехом автора. Роман отражает особенности постмодернизма. Роман отличается богатством внутренних сюжетов, тем, метатекстов, устройств [фантастики], присущих технике постмодернистской прозы.

Ведение и ход произведения ведут читателя в неизвестное, и тем менее в хорошо известное им время. Разделы романа, разделенные техникой, заставляют читателя различать мистические реалии, художественную циркуляцию реальности. А это побуждает человека думать напрямую. Разнообразие текстовых связей и

художественной литературы, интеллекта, информативности определяют ракурс образового восприятия читателем.

Как известно, «постмодернистский роман, в котором часто используются техники межтекстового общения и наложения, сопредоточенные на выражении, а не на предмете современных романов, и используют историю, комбинируя художественную литературу с историческими фактами, способны привлечь внимание своей необычной внешней фантастикой.

Ключевые слова: Камал Абдулла, «Приключение тайн», постмодернизм, параллельность, лабиринг, сравнение, роман